

❑ **Uğurlarla dolu daha bir il arxada qaldı. Bütün sahələrdə olduğu kimi ötən il milli mədəniyyətimizin inkişafı, mədəni dəyərlərimizin dünyaya integrasiyası, dövlət proqramlarının icra olunması ilə bağlı görülmə işlər, həyata keçirilən davamlı tədbirlər gələcək mədəni tərəqqi üçün güclü stimül yaratmışdır. Azərbaycan Prezident İlham Əliyevin imzaladığı mədəniyyətimizin tərəqqisinə yönəlmiş fərman və sərəncamlar, göstəriş və tapşırıqlar əsasında milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi, Azərbaycan mədəniyyətinin dünyada tanınması istiqamətində müsbət nəticələrə nail olmağa imkan yaratmışdır.**

Aprelin 25-dən 27-dək Bakıda keçirilən “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” şüarı altında keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilin çox mühüm və əlamətdar hadisələrindən birinə çevrilmişdir. BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşımanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq, bu forumun keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafına dair təməl prinsipləri əsasında inklüziv cəmiyyətlərdə birgə yaşayış modellərinin müzakirəsi və həlli yollarının müəyyən edilməsi olmuşdur.

Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, davamlı inkişafına qısqancılıqla yanaşan Ermənistanın forum öncəsi həyata keçirdiyi təxribatlarına baxmayaraq, iclasda Bakı Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə “İnklüziv cəmiyyətlərdə birgə yaşayış: çağırış və məqsəd” adı altında keçirilən VII Qlobal Forumu ev sahibliyi etməsi, müasir dövrdə cəmiyyətlərdə artan müxtəlifliyin fonunda inklüziv birgə yaşayışa qarşı artan təhdidlərin qarşısının alınması və irəliləyişin müəyyən edilməsi nöqteyi-nəzərindən müxtəlif dairələrin fərqli baxışlarının bir araya gətirilməsi, Bakı Prosesi və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi baxımından Azərbaycanın rolu təqdir edilmişdir.

İlin əlamətdar hadisələrindən biri də UNESCO-nun Başəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Novruz bayramının, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycan xalqının milli ruhunu yaşadan el bayramı kimi ölkəmizdə böyük təntənə ilə qeyd olunmasıdır. Bayram tədbirlərində respublikamızın bütün bölgələri milli adət-ənənələri, mətbəx nümunələri, kənd təsərrüfatı məhsulları, əl işləri ilə təmsil olunmuşlar. Tədbirlərdə 3000-ə yaxın mədəniyyət və incəsənət xadimi iştirak etmişdir.

Mədəniyyətin ayrı-ayrı sahərində -teatr, kino, musiqi, muzey işi, xalça

sənəti, kitabxana işi sahəsində də ötən il qazanılan uğurlar, mədəni inkişafımızın yeni mərhələsi kimi xarakterizə etmək imkanı vardır.

Mədəniyyət sahəsində aparılan uğurlu dövlət siyasətinin nəticəsi olaraq son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənməmişdir. ABŞ-ın “Tekstil”, Fransanın “Luvr”, Böyük Britaniyanın “Viktoriya və Albert”, İtaliyanın “Roma Sivilizasiyası”, Avstriyanın “Albertina”, Rusiyanın “Etnoqrafiya”, “Dövlət Ermitajı”, Çexiyanın “Ostrava şəhərinin tarixi”, Gürcüstanın “Milli” və dünyada böyük nüfuza malik olan digər muzeyləri ilə əməkdaşlıq müqavilələri, anlaşma memorandumları bağlanmışdır ki, bu da həmin muzeylərlə əməkdaşlığın inkişaf etdirilməsinə zəmin yaratmışdır.

Qeyd etməliyik ki, 2016-cı il ərzində Azərbaycan kitabı beynəlxalq müsabiqə və sərgilərdə uğurla təmsil olunmuşdur. Belə ki, Azərbaycan kitab sənətinin və Azərbaycan haqqıqlarının dünyada tanınması məqsədi ilə dünyanın ən mötəbər beynəlxalq kitab sərgilərindən olan İngiltərənin London, İtaliyanın Turin, Türkiyənin İstanbul və Ankara, Rusiya Federasiyasının Moskva şəhərlərində ölkəmizin nəşriyyat və poliqrafiya sənəti müvəffəqiyyətlə təmsil olunmaqla yanaşı, mədəniyyətimizin müxtəlif sahələri, milli-mənəvi dəyərlərimiz, ədəbiyyatımız, turizm potensialımız

filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilmiş, milli kinomuza uğur qazandırmışdır. Bundan əlavə, dövr ərzində xalqımızın milli-mənəvi dəyərlərinə cavab verən, tariximizin qəhrəmanlıq səhifələrini işıqlandıran, cəmiyyətdə baş verən prosesləri pozitiv nəzərlərlə əks etdirən, xüsusən, Qarabağ müharibəsinə həsr olunmuş yeni filmlərin çəkilməsi və onların təqdimatlarının keçirilməsi, gənclərin kino prosesinə cəlb olunması işinin geniş vüsət alması, kino günlərinin, kino xadimlərinin yubileylərinin təşkili və s. işlər də uğurla davam etdirilmişdir. Ön önəmli belə tədbirlərdən biri iyun



sentyabrın 18-dən 27-dək Bakıda Üzeyir Hacıbəyliyə həsr edilmiş VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsi olmuşdur. 2009-cu ildən başlayaraq ölkəmizdə ənənəvi olaraq keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi festivalları böyük əks-səda doğurmuşdur. Festival konsertlərində dünyanın bir çox ölkələrindən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişlər.

Bu ilki festivalda Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Qazaxıstan, Moldova, İran İslam Respublikası, Gürcüstandan tanınmış musiqiçilər və kollektivlər - “Orfeon” xoru, “Millətlər Filarmoniyası” Gürcüstan kamera xoru, Qazaxıstan rəqs qrupu, Petr Laul, Konstantin Moskovici, Haqai Şaham, Yustus Frans və başqaları iştirak etmişlər. Festival çərçivəsində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunmuş yubiley gecəsinin təşkili musiqisevərlər tərəfindən rəğbətlə qarşılanmışdır. Bununla yanaşı, Qəbələ və Şəki şəhərlərində keçirilən beynəlxalq musiqi festivallarını da qeyd etmək olar.

Mədəniyyətsünaslıq üzrə Elmi-Metodik Mərkəzin illik fəaliyyətinə həsr edilmiş hesabat toplantısı da ötən ilin mühüm mədəniyyət hadisələri sırasındadır. Mərkəz tərəfindən ümumi iştirakçı sayı 28 min nəfərdən çox olan 100-ə yaxın metodiki təlim, elmi-praktik konfrans, seminar, həmçinin yubiley və əlamətdar tarixlər, internet aksiyalar və s. tədbirlər keçirilib. Ötən il ərzində metodiki köməkliyin göstərilməsi məqsədilə mərkəzin 47 əməkdaşı 33 regiona ezam edilib. Təşkil edilən təlimlər ümumilikdə 43 rayonu əhatə edib. Mərkəzin işçi qrupu tərəfindən Azərbaycan mədəniyyəti ilə əlaqədar saxtalaşdırma, məniməmə və təhrif olunması ilə bağlı müxtəlif əcnəbi internet resurslarında monitoring

aparılib, 246 fakt aşkar edilib.

Mədəniyyət və tarixi abidələrin qorunması sahəsində görülmüş işləri də qeyd etmək lazımdır. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruyucularının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində də ötən il müvafiq işlər həyata keçirilmişdir.

Dövlət proqramının və Prezidentin digər sərəncamı ilə təsdiq olunmuş “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” “Yuxarı Baş” Dövlət Tarix-Memariq Qoruğunun sərəhdərlərini və mühafizə zonalarını müəyyən edən xəritəsi hazırlanmış və Nazirlər Kabinetinin 23 may 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Eyni zamanda, “Yuxarı Baş” Dövlət Tarix-Memariq Qoruğunun inzibati binasının tikintisi ilə bağlı təkliflər, statusunun verilməsi haqqında razılaşdırılmış qərar layihəsi, Şəki şəhərinin tarixi hissəsinin inkişafı və qorunub saxlanması ilə bağlı Tədbirlər Planı hazırlanmış və müvafiq təşkilatlarla razılaşdırılaraq Nazirlər Kabinetinə göndərilmişdir.

Şəkinin tarixi hissəsinin Xan Sarayı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün hazırlanan nominasiya faylı və fəaliyyət planı Dünya İrsi Mərkəzinə təqdim edilmişdir.

Həmçinin, Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərəhdərlərini və mühafizə zonalarını müəyyən edən xəritə və abidələrin milli pasportları hazırlanmışdır.

Milli mədəniyyətimizin inkişafı və tərəqqisi istiqamətində tədbirlər bu gün də davam etməkdədir. Ölkəmiz qüdrətləndikcə mədəniyyət və incəsənətimiz də yeni zirvələr fəth edəcəkdir.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Milli mədəniyyətimizin inkişafında yeni mərhələ



Regionlarda Heydər Əliyev mərkəzlərinin fəaliyyəti üçün münbit şərait yaradılıb. Belə ki, hazırda ölkəmizdə 60 Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Hazırda bu mərkəzlər müxtəlif ölkələrin analoji qurumları ilə elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq edir, ulu öndərin böyük həyat yolunu, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini əks etdirməklə yanaşı, əhalinin, xüsusən, gənc nəslin mədəni həyatının təşkilində mühüm rol oynayırlar.

Ötən il ərzində Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan şəxslərin yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. Onlar arasında Xalq artistləri Rəşid Behbudov, Nəsimə Zeynalova, Zeynəb Xanlarova və başqaları vardır.

təbliğ olunmuşdur.

Azərbaycan dövlətinin milli kinematografiya sənətinə diqqət və qayğısının göstəricisi olan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” zəngin tarixə malik kinomuzun müasir mərhələdə dinamik inkişafına zəmin yaratmış və proqramın icrasını həyata keçirmək məqsədilə görülmə işlər nəticəsində bu sahədə bir sıra nailiyyətlər əldə olunmuşdur. Sevindirici haldır ki, əvvəlki illərdə olduğu kimi, bu il də yeni çəkilmis Azərbaycan filmləri Almaniya, Fransa, Avstriya, Türkiyə, Rumıniya, Rusiya, Hindistan, Qazaxıstan, Banqladeş kimi ölkələrdə keçirilən nüfuzlu beynəlxalq kino festivallarında uğurla iştirak etmişlər. Son vaxtlar “İçərişəhər”, “Dərs”, “Onun atası”, “Qırmızı bağ” kimi

ayında keçirilən III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı olmuşdur. Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunmuş və komissiya tərəfindən 28 ölkədən 78 film 5 kateqoriyada yarışmaq üçün müsabiqə proqramına daxil edilmişdir.

Mədəniyyətimizin inkişafı dinamikasından danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın müstəsna xidmətlərini xüsusi vurğulamaq lazımdır. Belə ki, ötən il də həm ölkə, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin reallaşmasında birinci xanımın himayəçiliyi, gələcəyə hesablanmış addımlar milli mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamışdır. Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə Türkiyənin Antalya şəhərində “Expo-2016” beynəlxalq sərgisi çərçivəsində Azərbaycan Milli Günü keçirilmiş, Fransa Respublikasının Paris şəhərində “Bakının İçərişəhər divarları Parisin ürəyində” devizi altında keçirilən “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasiminin mədəni proqramı təşkil edilmişdir. Tədbirlər çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblı və muğam qrupunun ifasında milli rəqs nümunələri və muğam musiqisi təqdim olunmuşdur.

İlin mühüm mədəni hadisələrindən biri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ötən il